

DÜŞÜNCƏLİ ETÜDLƏR

və yaxud Nəsibə Zeynalova sənətkarlığının estetik özəllikləri



Nəsibə Zeynalova

Azərbaycan teatrsevərları arasında "qaynana" kim sevilib, milli müsiqili komediya teatrının inkişafında müstəsnə rola malikdir, qırx ildən çox işlədiyi sənət ocağının reper-tuar ağırlığını ləyagatla ciyinlərində daşıyıb.

Yaradıcılığı boyu asasən üç istiqamətdə rollar oynayıb:
sirf komik səciyyəli, zərif yumorlu sadə məsiat personajları;
tipik-psixoloji, satirik çalarlı komediya personajları;
dramatik-psixoloji zəminda işlənmiş müxtalif çalarlı bədii obr

Nasiba Zeynalovanın obrazları hayatıvi və real bədi təsvirları ilə
əməkdaşlığından orijinal görünüb. Gözənlənilməz, ancaq manalı və ifadəli, dadlı
şirəli ifadə vasitaları ilə cüvənlənən improvisasiyanın mahir iştirəsi idi.

Yaradılığının mayası gülüş və musiqi ilə yoğrulmuş aktırısa, tə məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb lirik incəliklərinə yiyələnmişdi. Buna görə də çox həssas müjü duymur, ritm qəvrayı vardi. Rəqs, mahni (və ya reçitativ) harakatlarından eyni epizodda, hətta eyni məqamda yüksək səkarlıqla istifadə edib

Xalq yumorunun, "Qaravalli" oyun tamaşalarının, latifa yâmalalarının estetik oyungöstərme prinsiplərindən həssaslıqla işlənib.

Tipajlığının badii dayerlarına tam yiyeleñmakla tipik xarakter yaratmağa üstünlük verib ve bu istiqametdə obrazın mazmun-forma vəhdətini vacib sərt kimi dayerləndirib.

Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sair) koloritli tərzdə verməkdə Musiqili Komediya Teatrında Nəsibə xanımaty aktrisa olmayıb.

Klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdı. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişir, dialoqların məntiqini gücləndirir, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaşa davam edir, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparıllar, tapıntıları cılalanırdı.

Məişət humorunu incə ştrixlərlə ictimai-sosial mahiyatə yönəldirdi.

Satirik boyaları müyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrıñ estetik princip və mevarlarını pozmurdu.

Nasiba Zeynalova yaradıcılığının ən parlaq səhifələri isə çağdaş bəstəkarların müasir mövzulu musiqili komediya əsərlərinin tamaşalarındaki bir-birindən fərqlənən komik personajlarının ifası ilə bağlıdır.

N.Zeynalova o dövrün cəmiyyət qanunları ilə kəskin şəkildə damğalanan, sovet həyat tərzinə antipod obrazlar da oynayıb. Eyni zamanda bu gün də aktual olan manevi-əlaqlı dəyərlərimizə öz həyat tərzləri ilə ləkə gətirən, müəyyən naqışlıklar, bədənəməl və niyyəti personajlar ifa edib; masalən, Qızbaci ("Hicran"), Əsmət ("Ev bizim, sırr bizim"), Camila ("Nənəmin şahlıq quşu"), Şölü xanım ("Özümüz bilərik"), Matan ("Olmadı elə, oldu belə") obrazlarını xatırlayaq.

Qaribadır ki, Nəsiba xanının ifasında belə obrazlara qarşı şart, bəşməz mövqə tutsaq da, qəzəblənib nifratimizi gizlətməsək də, heç xət onlara ikrəhla, iyrəncliklə yanaşmırıq. Əvvəla, ona gör ki kamil ip-xarakter yaratmaqla oynadığı bütün personajların daxili aləmini ayırla, cəoxqatlı mürəkkəbliliklə verirdi. Tamaşaçı mütləq həmin obrazlarda müəyyən işiqli nöqtə tapa bilir və müəyyən manada onda əməmciil təssüf hissə oyanırı. Hətta əksər personajların daxilindəki işiqli cəhətlərin mütləq coxalacağına əməniliklə inanırdı.

Məsalənin ikinci tərəfi:

Nasiba Zeynalovanın sahna məlahəti o qədər güclü səmimiyyəti o dərəcədə sırayətədi, daxili aləminin ziyanı elə məftunedici idi ki, o xüsusiyyət mütləq aktrisanın oyundan bədii tacəssümünü tapırı. Deməli, tamaşaçılardan gördüyü naqışlıklarla, eybəcərliklərlə yanaşı, müsbət emosiyalar doğuran hissələr rayac verirdi.

Qatıyyatla ve cəsarətla deyirəm ki, obrazə belə yanaşması, mənəviyyatı çox qüsurlu obrazə da müayyan ölçü-dərəcədə səmimiyyət aşılmasına aktrisanın həyatın mürəkkəbliliklərini daha dərindən duyub dərk etməsi ilə bağlıdır. Bəlkə də aktrisa bunu fahmə, sövq-i-təbbi du-yub. Fərqli etməz. Məsələ ondadır ki, vaxtilə qüsurlu, naqis əxlaqlı saydığımız əksər obrazlar 2016-ci ilin ilk günlərində tamam başqa rakursdan qəvrənlir.


Mesalan, Əsmət istəmir ki, musiqi təhsili almış tək qızı təyinatla rayona islamaya getsin. Məgar bu gün Bakıda yaşayın hansı dövləti ailə öz qızını rayona islamaya göndərmiş? Əminəm ki, cavabı bəlli olan sualın heç kimdə etiraz doğurmur. O vaxtı təyinat məcburi idi, indi heç o da voxdur.

Başqa bir misal, "Hicran" komedyasını yazan dramaturqun, onu tamaşa hazırlayan rejissorun, resenziya yazarı tanqidçilərin nəzərində Qızbacı tüfeylidir, camiiyyətə läkədir. Niya? Çünkü alvercədir. Amma və di gal ki, bu gün alverla məşğıl olanlara biznesmen deyirlər və onlar cəmiyyəti müyyən hörmətlə təbəqəsini təskil edirlər.

Bax mahz elə təkcə buna görə cəsarətlə deyirəm ki, Nəsibə xanım qüdrətli sənətkar kimi fahmılı ažı 40–50 il qabağı görən kamışxəsiyyət idi. Hətta onun bu mənəvi güzgüsünə fəlsəfi kontekstdə də yanasmag olar.

Azərbaycan teatrında məhəbbət qəhrəmanlarını oynayan nadir cütlükler olub (Məsələn, Abbasmırza Şərifzadə və Mərziyə Davudova) və tamaşaçılar onları müxtəlif səhənə əsərlərində sevə-sev qəbul ediblər. Komediyalarda, tipik-xarakterik sahna personajlarının ifasında Nasiba Zeynalova və Lütfeli Abdullayev cütlüyü qədər uyarlı, uzunömürlü və son dərəcə sevimli aktyor-aktrisa dueti olmayıb. Maraqlı cəhat bir da burasındadır ki, həmin obrazların tip-xarakteri sacıyyaları müxtəlif olduğu üçün ifaşaların ifadə vasitələri da fərqli idi. Bu cütlünün sənət töhfələri otuz ildən çox davam edib və çoxsaylı duetlərlə musiqili teatr tarixini zinətləndirdib...

Nesibe Zeynalovanın gözlerinde sanki şehri cazıba vardı. Aktris sa xüsusən lirik yumorlu sahnəlarda (məsələn, "Ulduz"da Züleyxa və Məhəmməd, "Gözün aydın"da Nargıla və Qəhrəman) yanında ilə gözlərinin ifadəli baxışlarıyla oynaması xoşlayırdı. Gözla barəber, sıfət çizgiləri da musiqi ritmında dayışırıdı, səsinəndə malahat cöhərəsinin bürüyür və baxışlarına cılvalanırdı. Onun cazibəli gözlerini elə bil böyüydü, işqılanırdı, istilənirdi, malahatlanırdı, samimiyyət yaşığına çevrilirdi. Ən əsası isə bu işq, hərəkat, malahat, samimiyyət tamaşaçı salonuna axır və orada ruhi emosionalıq ovqatı yaradırdı.



Aktrisanın qənclik illəri

Xarakter və əqidəcə eks qütbü obrazların dialoqunda (məsələn, "Həmişəxanım"da Cümə Cüməzadə ilə Həmişəxanının üzleşməsi) aktrisanın baxışlarında melahət və zərfliyin yerini qatıyyatlı sərtlik, daha kəskin konfliktdə artan qazab və nifrat tuturdu. Aktrisinin baxışları sənki böyük bir mətnin çatdırıbılıcayı fikri canlandırırırdı.

Kinoda belâdir ki, gözlerdâki ifadəni daha qabarlıq vermek üçün iri plandan istifadə olunur. Teatrda bu imkan yoxdur. Amma və di gal ki, sahnənin bütün inçə "sirlərini" cikinə-bikinə kimi bilən Nəsiba xanım sahnədə də iri planı göstərməyin çəmini tapmışdı. Aktrisa bələ məqamlarda çarşaz mizana keçir, pauzaya üstünlük verir və iri baxışlarla üzü tamaşaçıya (həm də yönəldəsinə) taraf galır. Onun gözləri ahərnüba kimi tamaşaçılarından da baxışlarını özüna çəkirdi. Obrazın daxili gərginliyi, psixoloji ovqatı avval aktrisənin baxışlarına hopur, oradan da hərakət və danışığında tam yeni variasiyada tamaşaçılara catdırılmışdır.

* * *

Musiqili Komediya Teatrında oynanılan əksər tamaşalarda müsbət səciyyəli obrazlar bir qədər quru, səthi verilib. Ümumiyyətlə, teatr həmişə, elə günün də güclü librettoların yoxluğundan korluq çəkir. Manfi səciyyəli personajlar isə daha canlı, daha real, daha tipik verilsə də, bir-birinə bənzərlilikləri çıxdır. Hətta da çox libretto yazuş bəzi müəlliflər üçün (məsələn, Məhərrəm Əlizadə) manfi, yaxud müsbət obrazların klişeləri (oxşar qəlibləri) varydı. Bəlli materialın zəif, qüsurlu ya yaxud primitiv olmasına azabını aktyorlar cəkirdilər və cəkirlər də. Ciddi varadıcılıq xəttarlıqlarına nüçəli zəmin yaratırmadı.



Nəticədə aksar aktyorlar ifa sənətkarlığına qabil olmurdular, bir növ növbəti tamaşaşa növbəti zay "məhsul buraxırdılar". Acinacaqlı olsa da, deməliyəm ki, digər səbablarla yanaşı, həm de buna görə Muziqili Komedya Teatrında 1938-ci ildən bu günə kimi çalışmış onlaraq aktyor sənətdə ciddi iz qoymadan sahnənən gedib.

Bəla zaif personajları ifa etmek Nəsiba Zeynalovanın da qısmatına düşüb.

Əcəba, bəs aktrisa vəziyyətdən necə çıxıb?

Sualın birinci cavabı odur ki, Nəsiba xanımında çox az sənətkar nəsib olan məlahət, cəzibə, şirinlik vardı. Deyirdi ki, sahnəyə gələnin gərək "idi kamne'si olsun". Yani suyuşırınlıq, yapışılıqlı baxanlarla gal-gal desin.

Bunların hamısı vardı, amma və di gal ki, Şöhrətin zirvəsinə çatmaq üçün yetərli deyildi. O, sağlığında ölməzlik titulunu ona görə qazandı ki, kifayət qədər yaradıcılıq fəndləri tapır və onlardan tükənməz enerji ilə bəhrələndi. Nəsiba xanım, bədii zəifliyindən və ya güclülükündən asılı olmayaq obrazın psixologiyasına uyğun koloritli tip-maska tapırdı. Bu, mütləq idi və o tip-maskanın təqdimində güclü təsir vasitələri, xarakter cizgiliyi olurdu.

O qədər zəngin mimikaya, mənali qas-göz oynatmalarına, sıfət ifadələrinə, zəngin plastikaya malik idi ki, onun takrar tip-maskasını görmək mürmkün deyildi.

Züleyxa ("Ulduz") ilə Nargila ("Gözün aydın"), Gülpəri ("Ər və arاد") ilə Hürzad ("Evliyəkən subay"), Matan ("Olmadı elə, oldu belə") ilə Əsmət ("Ev bizim, sərr bizim") eyni sosial mənşəli tiplərdir, onların müəyyən manada mənəvi qohumluqları var. Amma və di gal ki, Nəsiba xanım maska-tiplərin rəng müxtəlifiyi ilə həmin obrazların

hər birini ayrılıqda tip-xarakter, bitkin səhnə surəti səviyyəsinə qaldıra bilirdi. Nəinki qaldıra bilirdi, buna yüksək sənətkarlıq peşəkarlığı ilə nail olurdu.

Nəsiba xanım aksar obrazların müellifi səviyyəsinə qalxırdı. Dramaturqun yazdığı surətlə aktrisanın təqdim edildiyi obraz arasında bəzən yer-göy qədər fərqli olurdu. Çünkü ilk məşq prosesində tip-maskanı müəyyənəşdirən aktrisa paralel olaraq oynayacağı obrazı xəyalən səhnədə görə bilirdi. Ona görə də epizod rola da xarakterik cizgiler tapmaqdə israrlı, özüne qarşı tələbkər idi. Hər bir maskaya koloritli psixoloji duym verirdi.

Nəsiba Zeynalova daxili enerjisini, səmimiyyətini, emosional gücünü həssaslıqla, mən deyardım riyazi dəqiqliklə tapıb-seçdiyi tip-maskaya uyğunlaşdırırdı.

Tip-maskanı daha da cazibəli, xoşagallımlı etmək üçün "effektlər kisasının" ağızını səxavətə açırdı. Xoşbəxtlik onda idi ki, aktrisanın "effektlər kisası", eləcə də jest, mimika xəzinəsi daim dolu olurdu.

" Bir aktrisa kimi Nəsiba Zeynalovanın daxili enerjisi, temperamenti fəvvərə kimi fışqırırdı. Yumor çeşması gurluğunu həmişa saxlayırdı. Hərəkət ritimdə qırıqlıq, axsamaq ola bilməzdi. Emosionallığı tükənməz görüñürdü. Bunlar Tanrı vergisiyydi. Bu öz yerində. Məsələ ondadır ki, Nəsiba xanım enerjisinin, temperamentinin, yumorunun, ritminin, emosionallığının cilovunu həmişa əlində möhkəm saxlayırdı. Ölçü hissini həssaslıqla gözləyirdi. Bəzi tamaşalarda yumor, çılgınlığı, emosionallığı baş alıb gedirdi və adama elə galındı ki, bunu saxlamaq mümkün deyil. Amma və di gal ki, an pikk nöqtədə cilovu darta, ilkin ritma düşə bilirdi.

Məsələn, "Hicran"da Qızbacının Mitoş və Dadaşbala ilə ilk səhəbtində güclü yumor, gülməli vəziyyətlər var. Adı geləndə hansı Hicrandan söhbət getdiyinin fərqi varmadan Qızbacı ayağa qalxır. Çapın-çapın gülləri olan uzun şaldan qurşaq bağlayır. Əlinə zəngli dəf alır və "Kim tanınır Hicramı" misrası ilə başlayan mahnısını oxuyur. Mahni oxuya-oxuya bir az qaraçı, bir az işpan, bir az Qafqaz, bir az Azərbaycan ritimdə rəqs edir. Aktrisa rəqsin ritmini o həddə çatdırır ki, Mitoş və Dadaşbala da kobud, ritmə düşmədən el-qol hərəkətləriyle ona qoşulurlar. Həmin epizoddə orkestr də çox yüksək ritmə çalır.

Adama elə galır ki, bu rəqsden sonra aktrisa ayrı ritma keçə bilməz və şəkil bitib pardə bağlanmalıdır. Ancaq belə olmurdur. Müsicinin ritm ahangını enerjili, gurultulu tamaşacı alqışı avəz edirdi. Nəsiba xanım keçib avşılı yerində otururdu. Oturub əvvəlki ritmənən yüksək rəqs deyirdi ki, "mən garək əvvəlki bəyi geyindirəm". Çünkü onun aşas məqsədi alverin etmək, məllarını satmaqdır.

Qaribə bir de burasıdır ki, o cür ritmik rəqsən və coşqun oxumaqdan sonra Nəsiba xanımın danışığında təntimlik, təngnafaslık olmurdur. Çünkü aktrisa diafragmasını peşəkarlıqla işlədə bilirdi. Oxu və rəqsərlərdəki müsiki qammalarını aktrisa mütləq obrazın daxili ritm ahangi ilə uzaşdırırdı.

Aktrisanın xeyli rolları vardı ki, orada obrazın bioqrafiyasını dərinlənmiş öyrənməyə ehtiyac qalmır. Nəsiba xanım obrazın real vəziyyətdə real davranışının məntiqini müəyyənləşdirirdi. Tamaşacı real yumorlu, yaxud satirik sacıcyılı situasiyada məzəli və ya kinayəli gülüş doğuran tip-obrazla rastlaşırdı.

Bəzi tamaşalarda oynadığı obrazlar hərəkət və davranışları ilə qadınlıq məxsus lətfətənəndələrini aşib keçirdi. Onda aktrisa obrazın içtimai-sosial mənsubiyyətini öna keçirir, oynadığı surəti real mühitin real tip-personajı kimi təqdim edə bilirdi. Elə yuxarıda göstərdiyim mürakkab bədii məqamlarda da inanırdı ki, bəli, aktrisanın daxili enerjisi tükenməzdir.

Inanırdı ki, bəli, aktrisanın temperamentinin çeşmə gözü daim axarılır.

Inanırdı ki, bəli, emosionallığın füsunkarlıqla təqdimi aktrisanın hünərinə dələlat edir.

Inanırdı ki, bəli, yumor bu sənətkarın istedadının tacıdır.

Əvvəlki rolları ilə də istedadı diqqəti cəlb edən Nəsiba xanım 1946-ci ildə Nargila ilə inanılmaz dərəcədə sevilib populyarlaşdı. Bu şöhrət çələngi, bu sevgi yağışı heç vaxt onu tərk etmədi.

Sənətdə populyarlıq xam atdır və özündən müştəbeh, alqışlardan gözümüzü xumarlananı, qazandığı uğurla kifayətlənib öyünnəni mütləq qəfildən yera çırır.

Bəs Nəsiba xanım qazandığı şöhrət zirvəsində necə qaldı? Gərgin zəhmətə bacarıq və qabiliyyətini bəs-altı ilə Hürzad ("Evliyəkən subay"), Xanpari ("Dərvish Məstəli şah"), Zieraldina ("İki ağamın bir nökrəni"), Kabato ("Keto və Kote") rolları ilə istedadı səviyyəsinə qaldıra bildi. İstedadının isə çox sürətli cılatalıb formalılaşdıraraq sənətkar kamilliyi həddindən çatdırıldı. 30-32 yaşında aktrisa şöhrətə qol-boyun olmuşdu. Amma və di gal ki, onun axtarışları qətiyyətli inamlı davam edirdi. Şöhrətin ehtiramını uca tutduqca aktrisa da onunla birləlkə ucalardı.

Nəsiba xanımda həssas səhnə duyması vardi və o çox mürakkab məqamlarda da vəziyyəti hiss edirdi. Hiss edib ona emosional münasibət bildirirdi. Onun emosionallığı isə səhnə ehtirası, yaratmaq gücü ilə birləşirdi. "Nənəmin şahlıq quşu" tamaşasında Casarət (Mobil Əhmədov) bir anlaşılmaz münasibət nəticəsində yüksək vazifa sahibi olur. Necə deyərlər, şahlıq quşu gözənləniləndən özü galib qonur başına. Casarətin məsləkəsi, biciliyi, kələyi hayat devizinə çevirən hikkəli Cəmilə onun kabinetinə galır. Kabinetə keçəndən az sonra hiss edir ki, Casarət onuna ədayla da-nmışır, hətta özünü bir az saymazına aparır. Nəsiba xanım səsinin tonunu qaldırırı, sonra ayağa qalxıb Casarətin kreslosuna yaxınlaşırı. Əlini belinə qoyur və gözlərini qayıb ona baxırı. Casarət elə bil silkələnib aylırırdı və Cəmilənin baxışları altında bütübüb balacalaşırırdı.

Bu sahnədə aktrisanın emosionallığı öz yeri daxili ehtirası, baxışlarla psixoloji təsir göstərməyə verirdi. Nəsiba xanım Cəmilənin pauzalı qalabəsini oynayandan sonra yenidən yumorlu ahəngə qayıdırı. Mən özüm dəfələrlə şahidi olmuşam ki, bu keçidlər (yumor-

dan psixoloji gərginliyə, psixoloji gərginliyindən satirik ahəngə, satirik ahəngdən yənə yumra) o dərəcədə töbü, real, cəzibəli təsir bağışlaşırı ki, həmişa gurultulu alqışlarla qarşılanırı.

Aktyorun səhnə görkəmi və cəzibəsi oynadığı rolnı mahiyətini qəvrəməq üçün vacib əlamətdir. Nəsiba Zeynalova təkbaşına səhnəni "doldura" bilirdi. Tek olanda da əzəməti və mən deyərdim ki, möhtəşəm görünürdü. Çünkü istedadı sərhədsiz, nəhayətsz, parlaq idi və bə ənginlikdə firtına kimi coşan emosionallıq, tamaşanın gözdən keşib qəlbini titradan malahatlı bir səmimiyyət vardi.

Cəsarətiydi. Çok mürakkab rəqşin, ariozanın, mahnının, hətta dalğavarı psixologiya üzərində qurulan təzadəl dialoglarının realizasını cəngavər kimi girişirdi. Səsini ritm ahangi, emosiyaların cəzibədarlığı və Karnaval estetikasına aşinalığı həmişa onun dadına çatırı.



" Hər təzə ifasında yeni və indiyədə istifadə etmədiyi bir jest, bir detal, bir him-cim işarəsi tapırdı. Tapdığının o dərəcədə reallıqla realizə edirdi ki, tamaşacıya elə gəlirdi aktrisa bu oyun-öslubu, bu ifadə vasitələrini illərlə məşq edib. Halbuki özünün etiraf etdiyi kimi, aktrisa hər yeni rol üçün orijinal ifadə vasitələrini əsasən baş məşqlərdə və yaxud premiera ərafəsində tapırdı.

Burada bir inçə mətbəə açıqlama verim. Əslində, Nəsiba xanım oynayacağı obraz üçün elə ilk mizərsəsi məşqlərdən axtarış aparırdı və xeyli yeni ifadə vasitələri, hərəkət plastikası, dənışq tərzi tapırdı. Amma məşq üzünü onları birça-birçə "dişinə vurub" sınaqdan çıxarırdı. Saf-cürük edə-edə son qərarını əsasən premiera ərafəsində verirdi. Elə buna görə də Hacıbaba Bağırov, Sayavuş Aslan, Mobil Əhmədov, Əzizəğa Qasımov, Məmmədsadıq Nuriyev, Zemfira Quiliyeva mənimlə səhbətlərində deyirdilər ki, Nəsiba xanımla yondaş-



Nəsibə Zeynalova (Züleyxa) və Lütfəli Abdullayev (Məhəmməd) Ulduz filmində, 1964

olanda hər dəfə sahnəyə çıxmamış özümüzü toparlayırdıq. Bılırdık ki, son anda da nayise dəyişəcək, hansısa improvisa ilə bizi heyratlaşdırıracak. Çalışırıq ki, sahnədə pis vəziyyətə düşməyək və düşsək də, o qərginlikdən çıxmamaq hazır olag.

Oxucuya deyim ki, bu, aktrisanın erköyünlüyü və ya sığtaqlığı deyildi. İmprovizə, daim təzaliyə cəhd Nəsibə xanının sənət vərdisi, aktyor üslubu, yaradıcılıq ehtirasının cosqunluğu idi.

Sayıuş Aslan danişdiği bir olayı xatırlıyorum: "Hicran"ın première'sinden sonra beşinci, ya altıncı tamaşa idi. Mən Dadaşbalanı oynayırdım. Mitoşdan tapşırıq alandan sonra Qızbacıları denizkənarı bulvarda tapirdim. Orada bizim dramatik söhbatımız var. Qızbacı Dadaşbalanı dirləmək istəmir, söhbatı tez-tez dayışır. Mən həmdən-həmə deyirəm, o, dəmdən-dəmə. Buna görə də guya əsəbiləşən Dadaşbalanın dili daha piş topua vurur.

Dadaşbala asəbilaşdır: - Bir məəə... məəə...nəəə...quuu...
Bu yerda bir da gördüm Nəsibə xanım lap mənə yaxınlaşdı, bir az
aşağı ayılıb mənə baxa-baxa dedi: - Hə... hə... ha... Üstəlik, aliyanın
da nəsa göstərirdi. Yəni guya demək istəyir ki, daniş görüm nə
devisən

Əməlli-başlı çasdım. Dilim başladı doğrudan da topuq vurmağa. Nasiba xanım da bíc-bíc mənə baxırdı. Demək istəyirdi ki, sən kəko, həltak Dədəşalaya man idim dözürdürm.

Yaxşı ki, tamaşaçılardan dadıma çatıldılar. Elə bildilər ki, bu səhnə əvvəldən belə qurulub. Nəsibə xanımın Qızbacı üçün tapdırğı hikkənin azzatını, mənim, yəni Dadaşbalanın ağlamaq həddinə çatmasını görüb oyunumuzu gurultulu alışsalarla garslaşdılar.

Nəsiba Zeynalova xarakterik aktrisa olduğuna görə və ən asası nisqli komedyanın bədii-estetik tələblərinə uyğun olaraq humor üçünü daşıyan tipik-xarakterik rollar oynayıb. Cünki operettalarda

qeरمانلارы вокалчи-актыорлар ifa edirlar. Anqaq elə olub ki, aktrisa zaif işlənmiş episod rolda da sahnəyə çıxb (məsələn, "Məhəbbət gülü"nda Zivar xanım). Tamaşanın aksar sahnələrində Nasibə xanımı görməyen tamaşaçı sonradan ona kiçik rolda tamaşa edəndə bir az incik düşündü. Həmin obrazı şəhəriyyətsiz sayırdı. Çünkü teatrsevərlər aktrisani mürakkəb hadisələr axarında, yumorun mərkəzində görməvə adat etmisi dildilər.

Amma aktrisianın dolğun oyunundan sonra görünürdü ki, bu obradı, daha doğrusu, bu ifa olmasayıd, tamaşanın yumorunu kasadılarlardı. Bu qənaətə inam yaradan, albəttə ki, Nasiba xanımın füsunkar fasiydi. Digər tərfədnə zəif komedyianın tamaşasında da daxilən iddiyə yaradıcılığı səfərbər ola, yumor tarzlığını saxlaya bildi. Eyni zamanda kiçik personajı da əsas hadisənin inkişaf xəttinə bağla-nına çalışırı. Hətta kiçik rollarda da Nəsibə xanımın emosionallığı, sadalığı, zərifliyi, ürəkaçıq sahna davranışını, ifadə vəsaitlərinin azibəsi heyrat doğururdu. Aktrisianın tip yaratmaq inadkarlığına, apdığlı jest və strixlerin badiiliyinə mat qalmamaq mümkün deildi. Həssas yumor duyma imkanı verirdi ki, aktrisa epizod obradın ifasında da uğur qazana, sənətkarlıq nümunəsi göstərə bilsin. Nümuniyatla, onun böyükü-kicikli bütün rolları maraqla bəyanılır, həti ramla kabul olunurdu.

Teatr sənətində yondaşlığın vacib etik prinsiplərindən biri də
əssaslılıq, diqqət və qarşılıqlı inam və ehtiramdır. Əslində, bu etik qay-
alar truppenin bütövlüyünü, peşəkarlıq əzəmətini müəyyənləşdirən
və vacib göstəricilərdir. Tabii ki, bu yanaşma-münasibətdə Nasiba
ənim yondaşlarının istedadının məzmun-xarakter yönümündən
xış edirdi. Lütfali Abdullayeva, Əlihüseyn Qafarlıy, İmamverdi
Əğirova, İbrahim Hüseynova, Sənan Ağbəyova müəyyən estetik
çüllərlə yanaşan aktrisanın Səyavuş Aslana, Hacıbaba Başirova,

obil Əhmədova, Əzizəqə Qasimova, Məmmədsadiq Nuriyeva, Da-
ş Kazimova münasibətinin öz estetik meyarları vardi. Yöndəşləq
irdişlərinin bir özülliyi da onda idi ki, təcrübəsi az olan gənclərə
mütəllif illərdə Sona Həsənova, Daqmara Cəjdzadə, Lütfiyyə
Safarova, Novruz Qartal, Atabala Safarov, Ramiz Məmmədov, Arif
Mülliyev, Gülnar Salmanova...) xüsusi qayğı və diqqətlə yanaşırı.
İnhad onların sərbəst olmaları üçün avadanlaşdırı (ön səhnədəki)
zan plantlarını həvəslə gənclərə bəltüsürdü.

Nasiba xanımın yöndəşliğinin çox özəl, sənətkarlıq keyfiyyətlərindən, psixoloji dəyərindən başqa birisi idi ki, aktrisa qarşısındaki aktöryə hərəkət coşquluğu, müsbət enerji, ruh yüksəkliyi verirdi. Diqatçıl idi. Səhnədə vəziyyətdən asılı olmayaraq həmişə har cür ölçünü gözləyərdi. Heç vaxt özünü qarşısındakindan üstün tutmadı. Onun üçün bir meyar-prinsip vardı: bütün aktyorlar güclərini sehnədə tamaşanın peşəkarlıqla təqdiminə safarar etməlidirlər. Xalq artisti Ramiz Məmmədov mənimlə səhəbətlərində dəfələrlə yanqılı ehtiram və məhəbbətə, kövrək həsrətlə deyib: "Nasiba xanımla yöndə olmaq bir özgə aləm idi. Həmişə təassüf edirdim ki, bu böyük ustadla olan sehnəm niyə tez bitir. Onun ünsiyyət səmimiyyəti, məhəbbəti baxışları adama güc, casarət, enerji verirdi. Mən sənə deymik ki, sehnədə Nasiba xanımın yanında dayanımag özü bir məktəb idi".

Teatr aktyoru üçün son dərəcədə vacib olan sənət prinsiplərinən də odur ki, oynadığı tamaşalarda sahə ilə tamaşaçı salonu arasında samimi, qarşılıqlı ünsiyət yarada bilsin. Bu ünsiyət olvanda aktyorla tamaşaçı arasında soyuqluq yaranır. Sənki arada egorünməz süsə var.

Tanrınnın Nesiбе xanıma bəxş etdiyi istedad vergisindən biri də
isanın malahətinin sırayətəcidi gücü idi. Onun səhnəyə çıxışı ilə
na səmimiyyət vəyisi cilanırdı.

Bunun bir neçə real səbəbi vardı. Əlbəttə ki, mənim filkrimca,

birinci, defalarla yazmışım ve bir daha tekrar edirəm ki, Nasiba
mədə Tanrıdan vergi olan möcüzəli, füsunkar, heyrətamız emos-
malahat, yapışlılıq vardi. İlk növbədə cöhrəsində olan suyuş-
k, cəzibə malahat, sehr adamı mafşut edirdi.

İkinci, ilk baxıda Nəsibe xanımın səsi adı xanım səsiydi. Di gal anısa tip-obrazın dilə dənmişdə bu səsin kolorit, şirinliyi hər nizrin ruhuna cəzibə kamandı atıldı. O kaməndin bəndindən çıxmamı mökmən deyildi. Hətta taməşa bitəndən sonra da o səs uzun dat qulagalarımızzdə cingildi vərdi.

cüncüsü, her hansı obraz üçün istifadə etdiyi ifadə vasitələri, ikä-jesti, davranışın tarzi na qədər orijinal olsa da, etno-psixik kökü güclü milli zemindən şiralanırdı. Onların, yani Mələk xanın da, Sənəmin da, Cahan xalanın da, Cəhrənin da, Xanparının Nargilənin da, Ziba xanının da, Şölenin da, Rəxşəndanının da, xalanın da, Qızbacının da... canı-ruhu, mənfilî-müsbatlı bütün evi-exlaqı göstəriciləri və dəyərləri min illərdən bəri formalasən paycan qadın tipinin koloritli sahə tacəssümü idi. Bu tiplər bi-

im xatıra yaddaşımızda olmasa da, qapalı şəkildə qan yaddaşımız-a mövcuddur.

Dördüncüsü, dünyanın eksir ölkələrində bədii təsdiqini tapmış realist aktyor məktəbinin, psixoloji teatrın nümayəndəsi idi. Aktrisaın yaradıcılığının mayasını zaman və makan xronotopunun vəhdiatı asılı edirdi. Nəsibə xanımın hüneri bir da orasında idi ki, o, oynamığı bütün obrazları içtimai-sosial mənşubiyətdən asılı olmayaq müəsirləşdirirdi, çağdaşlarının estetik düşüncə tərzinin qavranıla biləcək müstəvisində oynayırdı.

Beşincisi, Nasibe xanımın bütün rölleri (bazısında az, bazısında çok, bazısında tam şakilde) folklorun, xalq oyun tamaşalarının, milli karnaval estetiğinin şahdi-sırası var. Bu şahdi-sırası



realliqla badii tacassumunu tapanda hemishe aktyorun ifasina
elhat, semimiyat, caziqa, latafat, sirinlik verir.

* * *

Hansısa rolü oynamaya üçün qorxu, tərəddüb hissi Nəsibə xama yad idi. Ona görə də ifa etdiyi roller bu qədər canlı, dinamik, yaradılmış dərəcədə inandırıcı olurdu. Aktrisa üçün dayışma, başlaşma çox asan bir yaradıcılıq prosesi idi və bu proses sənətkarın iş yasalarından vərdişa çevrilmişdi.

Nesiba Zeynalovanın səsinin ham tembri, ham xarakteri müəyyən olub. Ondan əvvəl əsasən qadınlarla işləyən və onların ifa etdiyi əsərlər üçün tanınmışdır. Nəsibə Zeynalovanın ifasında özü ifadəsi, rəngi, təmberi, hər dəyişmənin da mələhəti, öz şirinliyi, öz xarakteri, öz tipi olurdu. Onu tanımayanlar Barbale ("Keto və Kote"), Cəhər ("Altı qızın biri Pari"), bacı ("Hicran") obrazlarının səslərini lənt yazısında səsləndirdsən, onun eyni aktrisa olduğuna çatın ki inansın. Aktrisa səsinin çəkiliyi deyil, mahz xarakterini, psixoloji dayarını, nəca deyərlər, köməkçi dəyişir. Maraqlı ham da işin bu tərəfi idi ki, Nəsiba xanımının ifası dayışması musiqi nömrələrinin ifasında da danışığın tembirindən sonra səsləndirdi.

Heyrat doğuran maraqlı tarafı bir də burası idi ki, Nəsibə xanım
nilməz dərəcədə dəyişen səsinin bənzərsiz çalarlarından eyni
azın müxtəlif komik vəziyyətlərində müxtəlif şəkildə istifadə
di.

İlham Rəhimli